

# **Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin**

## **ƏSASNAMƏSİ**

### **1. Ümumi müddəalar**

1. Bu meyarlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) sifarişi və maliyyə dəstəyi ilə həyata keçirilən, Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinə (bundan sonra – Müsabiqə) dair tələbləri müəyyən edir.
2. Müsabiqə “Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi” adlanır.
3. Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
4. Müsabiqə Azərbaycan Bəstəkarlar İttifaqında (Bakı şəhəri, Xaqani küçəsi, 55) 2021-ci ilin 1 may – 1 oktyabr tarixində keçiriləcəkdir.

### **2. Müsabiqənin strukturu**

1. Müsabiqə simfonik əsər (10-15 dəqiqəlik) kateqoriyası üzrə həyata keçirilir.
2. Müsabiqəyə təqdim edilmiş musiqi əsərində orkestrin tərkibi aşağıdakı qaydada olmalıdır:  
Taxta nəfəslilər maksimum 3-3-3-3; Mis nəfəslilər: 4-3-3-1; Timpani və digər zərb alətləri üçün maksimum 4 ifaçı; bir Arfa, Celesta və Piano (bir ifaçı), Simlilər: 10-8-6-5-4.
3. Müsabiqədə iştirak edəcək bəstəkarların hər biri yalnız bir əsər təqdim etmək hüququna malikdir.

### **3. Münsiflər heyəti**

1. Müsabiqəyə təqdim olunacaq əsərləri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin sədrliyi ilə aşağıdakı şəxslər qiymətləndirəcəklər.

Aydın Əzimov – üzv	Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru
Fəxrəddin Kərimov– üzv	Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru
Həcər Babayeva – üzv	Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru
Ayaz Qəmbərli – üzv	Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, bəstəkar
Lətifəxanım Əliyeva – koordinator	Azərbaycan Bəstəkarlar İttifaqının böyük məsləhətçisi, musiqişünas

#### **4. Msabiqd itirak n mracit**

1. Msabiqd yaı 25-dn 35- qdr olan, pekar bstkarlıq thsili almı musiqiilr itirak ed bilr.
2. Msabiqy snd qbulunun son mracit tarixi 1 oktyabr 2021-ci il tarixidir.

#### **5. Qeydiyyatdan kem qaydası**

1. Msabiq anonim kild keirildiyin gr mllif partitura zrind adının vzin be rqmli ifr (rqm v ya simvollar) yazmaqla mxfiliyi qorunmalıdır.
2. Aaıda tlb olunan sndlr srdn lav ayrıca bir zrfın iin yerldirilrk nvana atdırılmalıdır.

Sndlr aaıdakı trkibd olmalıdır:

1. Son altı ayda kilmi yksk keyfiyytli fotoskil
  2. Yaradıcılıq xlassi (CV)
  3. srin be nsxd, A3 ld cildlnmı partiturası
  4. srin elektron ssyazması (MIDI formatda)
  5. riz forması
  6. Bitirdiyi Ali thsil mssissinin (BMA, AMK) diplomunun surti.
3. Msabiqy tqdim olunmu fotoskillrin istifadsin gr mllif iddia irli srmmlidir. killrdn rsmi proqramlarda, web-saytlarda v ictimaiyytl laqlr mqsdil istifadə olunacaqdır.
  4. İtirakılar materialları hftnin bazar ertsi v cm axşamı gnlri saat 12.00-dan 15.00-a qdr xsn Azərbaycan Bstkarlar İttifaqına (Xaqani ksi, 55) thvil verrk qeydiyyatdan kemlidir.
  5. Msabiqy gndrilmi sr daha nc he bir ktlvi informasiya vasitsi v tdbirlrd sslnmmli, habel he bir nriyyat trfindn ap olunmamalıdır.
  6. Msabiqy tqdim edilmi riz forması tam doldurulmadıı halda, hmin riznin qbulu prosesi dayandırılıla bilr.

#### **6. Msabiqd itirak**

1. srlrin mzakirsi dinlyicilr n qapalı raitd keirilckdir.
2. Msabiqnin qaliblri bard mlumatlar sas mrhl baa atdıqdan sonra 15 oktyabr 2021-ci il tarixind mct.gov.az saytında rsmi olaraq yayımlanacaqdır.

#### **7. İtirakıların qiymtlndirilmsi**

1. 5 nfrdn ibart Mnsiflr heyti reyting qiymtlndirm sistemn sasn itirakıların tqdim etdiyi srlr z ryini bildirckdir. Mnsiflrin ayrı-ayrılıqda qrarladırdıqları frdi qiymtlndirm siyahıları mumi cdvl krlck v orta qiymtlndirm hesabatı ictimaiyyt aıqlanmazdan vvl Mnsiflr heyti trfindn mzakir olunacaqdır.
2. Mnsiflr heytinin verdiyi qrarlar mzakiry qoyulmur.
3. Mnsiflr heyti yerlrdn hansınisa he bir itirakıya vermmk hququna malikdir.

## 8. Mükafatlar

1. Qran-Pri	- 10 000 manat
Birinci yer	- 7 000 manat
İkinci yer	- 5 000 manat
Üçüncü yer	- 3 000 manat
Üç həvəsləndirici diplom	- hər biri 1 500 manat

2. Pul mükafatları qalıblərin bank hesablarına köçüröləcəkdir.

3. Qalıblərə təşkilatçılar və fərdi şəxslər tərəfindən müsabiqəni dəstəkləmək məqsədilə əlavə mükafatlar təqdim oluna bilər.

## 9. Yekun müddəalar

1. Müsabiqəyə göndərilmiş əsər daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməli, habelə heç bir nəşriyyat tərəfindən çap olunmamalıdır.

2. Yuxarıda qeyd olunan meyarlara cavab verməyən iştirakçının əsəri Münsiflər heyəti tərəfindən müsabiqəyə buraxılmayacaqdır.

3. Qalib olmuş müəlliflərin əsərləri 8 noyabr tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək Qələbə konsertində səslənəcək və daha sonra çap olunacaqdır.

## 10. Əlaqə vasitələri

1. Müsabiqə iştirakçıları yarana biləcək hər hansısa bir sualla bağlı aşağıdakı əlaqə vasitələrinə müraciət etmək hüququna malikdirlər.

Email: [contestofcomposers@mail.ru](mailto:contestofcomposers@mail.ru)

Telefon: +994 70 544 03 91